

Fikir, söz ve məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi



Leyla Abasova,
Bakı Dövlət Universitetinin müəllimi

Oxucu Mustafa Çəmenliin çəqdoş Azərbaycan edəbiyathanın tanınmış nümayəndəsi kimi tənqiv və eşərləri ni sevə-se oxuyur. XX əsrin 70-ci illərindən edəbiyyata gələn Mustafa Çəmenlinin həkayələri, povet və romanları, elece de bedii-publisistik əsərləri zaman-zaman Azərbaycan edəbiyyat xəzinəsinə daxil olmuş və olməqdadır. Bu gün biz Mustafa Çəmenliin yaradıcılığının tamam başqa tərəfindən - redaktorluq sohäsindən tətbiq edəcək, maraqlı faktları üzə çıxmağa çalışacaqı.


Mustafa Çəmenli 1977-ci ilde Azərbaycan Dövlət Universitetinin Jurnalistik fakültəsini bitirdikdən sonra 1978-ci ilde "Yazıcı" nəşriyyatına böyük korrektor vəzifəsinə təyin edildi. Az keçmir 1981-ci ilde "Yazıcı" nəşriyyatının redaktor vəzifəsi ona həvəle edildi. Məlumordu ki, redaktor eməyi - edəbi eməkdir. Onu yalnız gözəl səvəd olan, adəbi dil normalarını mümkümlənilən bilən və inkişaf möyillişlərinə duyan, müəlliflərin əsərlərini dəhə məməznümlə, dəha oxunxalı etməkde müəlliflər körəmkələk göstərmək üçün dillən və məntiqin bütün usul və vəsaitlərindən məharətli istifadə etməyti bacaran şəxsi dəhə uğurla apara bilər. Sovetlər dönməndə de istər korrektor olsun, istəse de redaktor və ya nəşriyyatda çalışan digər vəzifə sahiblərinin sərtisəsi, şəxsi keyfiyyətleri xüsusi nəzərə alındı. Demək olar ki, nəşriyyatlarda redakte işləri ancaq bu işi bacaran insanlara həvəle edildi.

M.Çəmenlinin ilk müstəqil redakte işlərindən biri Azərbaycan teatr tarixində müstəsna xidmətləri olan A.A.Tuganovun "Teatr xatirələri" olmuşdu. Mənur Məradova kitabda görkəmləri rejsissor xatirələrindən ayrı-ayrı hissələri dilimizə çevirmişdi. Bu xatirələrdə A.A.Tuganov Azərbaycan galisindən, böyük dramaturquşumuz Cafer Cəbbahı ilə dostluğundan, onun pyeslerinən sahne təcəssümündən və başqa hadisə və ehvalallardan səhəb etmişdir.

Redaktor olduğu digər kitablardan biri de görkəmlə opera müğənnisi Huseynqulu Sarabskinin "Köhne Baki" kitabıdır. Müğənninin kitabının əlyazmasını "Yazıcı" nəşriyyatına onun oğlu Azər Sarabski

atasının anadan olmasına 100 illiyi münasibəti ilə təqdim edir. Lakin o zamanın qayda-qanuna görə gerök əsər oxunmayı, kenar müəlliflərə rəye verileydi, eyni zamanda nəşriyyat redaktorunun röylə olaydı, bundan sonra nəşriyyatın tematik planına salınydı. Tematik plan İse nəşriyyatdan sonra çoxlu mərhəbələrdən keçirdi. Mətbuat Komitəsinən sonra Mərkəzi Komitəde baxıldı. Bundan sonra neşr olunacaq kitablara planı təsdiq olunub cap edildi. Bu tematik planın cap olunmuş nüsxələri kitab ticarəti təşkilatlarına - "Azərbkitab" və "Kəndkitab", Kitabxana kollektoruна göndərildi. Cənubi tıraju bu təşkilatlar müəyyənəşdirildi. İncinci bir cətinlik de orasındı ki, o dövrde kompüter yox

rişli istifadə üçün yararı olmalıdır. Bunu çox gözəl dark edən M.Çəmenli nəşriyyatla gelir (o zaman "Yazıcı" nəşriyyatının direktori Əjdər Xanbabayev olmuşdur) Xanbabayev müzeyə tamaya etdiyi "Köhne Bakı"nın rəsmi tərəfədə məlumat verir. Beləliklə, Muzeydən Əzim Əzimzadənin vaxtı "Köhne Bakı" üçün cəhdli on iki illüstrasiyasi surənlə pul köçürürek "Yazıcı" nəşriyyatı alır ve neşr olunan kitabda daxil edir. M.Çəmenli "Köhne Bakı"yı hem de Hüseynqulu Sarabskinin "Bir aktiv yorum xatirələri", "Hüseyn Ərablınskinin tərcüməyi-hali"



"Yazıcı" nəşriyyatından başlanan redaktor ömrü

idi, əlyazmalarını linatipçi yrğırdı (buna metbəə diliində "qəryaqçılar-bəy" deyildi) Bu işe çox uzun bir proses idil. Ona görə de redakte edilib meşbəyye göndərilen əlyazmalar kitab halında, bu günük müqəyyisədə, həddən antiq gec işq üzü görürdü. Azər Sarabski M.Çəmenliyə deyir ki, bəs, 40-ci illərin evvəllerində atamı qavallite çığırğıdır. Atam qədər qavalıñtı rehbərini yanında. Görük ki, Səmed Vurğun da buradır. Oş ayları imiş. Qəlavətin rehbarı Sarabskiye irad tutur ki, kitabınızda varlılardan, qopularından, milyonçularından çox danışmısınız, bu cür shəhifləri ixtisar edin. Gəldikcə mubahisə artır. Sarabski hərşlərin kabəni tərk edir. Mühəbətinin bu mərhəbətli olduğunu hörmət edir. Səmed Vurğun "Köhne Bakı"nın yeganə korrektöru olmaqdan sonra qədər paltoşun altında gizlədi. Bələdə təsədid nəticəsində bu dəyəri kitab qorunub saxlanılır. Azər Sarabski onu da M.Çəmenli söyleyir ki, bu kitaba görkəmlə rəssam Əzim Əzimzadə rəssəmləri qatılmışdır. Söhbət əsərsinə də Azer Sarabskidan Mustafa Çəmenli məlumat alır ki, Əzim Əzimzadənin çəkdiyi rəsmlər İcənəsanet muzeyində qorunub saxlanılır.


M.Çəmenli fikirəsində ki, bu rəsməri əldə edib kitabda versə, çox yaşlı nəticə verir. Gerə olsa, haqq öz yerini tutar. Bu nüyyətə də o, Rüstəm Mustafayev adına Dövlət Mədəniyyət Muzeyinə gedir. O zaman muzeyin direktoru Kəlq rəssamı Kazım Kazimzadə imiş. M.Çəmenli muzeyi yazılı şekilde müraciət edir. Muzeydə çalışan senetnəşus Ziyadən Əliyev Əzim Əzimzadənin köhnə Bakının etnoqrafı heyatına əks etdirən ilüstrasiyalarını Mustafa Çəmenliyə göstərir.

Ümumiyyətə, kitabın növbə dili kimi təribat da nezərdə tutuldugu oxucu kütləsinin biliq seviyəsinə, dünögərősügüne, maraqlı dairesinə uyğunlaşdırılmış, olive-

xatirəsini de daxil edir.

Əlyazma üzərində redakta aparılması yaradıcılıq işidir. İşin bu tərfi matənə təngidil yanaşma, ona dair faydalı tövsiyələr verilər, müstəqil qərar çıxarılması və matəni bezen deyisidərək tekmilidərmiş zərurəti ilə bağlıdır. Ümumiyyətə, asər üzərində redaktor eməyi - yəni redaktorun cəxçəggəsi və mürekkebə siyasi hərbi konkret əlyazma üzərindəki işin özinəmənəxassusluğu eserin özündən, gelecek kitabın tipindən və başqa sebəblərdən asılıdır. Bütün bunlar isə redaktor təcrübəsinin ümumiyyətindərləşdirilməsi üçün qəçiləmə amil-lərdir.

M.Çəmenli qeyd edir ki, 1926-ci ilde "Maarif və mədəniyyət" jurnalında, 1930-cu ilde kitabta halında çox olunmuş "Bir aktyorun xatirələri" 1938-ci ilde yazılmış "Hüseyn Ərablınskinin tərcüməyi-hali"nda bir-biriňtəkrən edən meqamlar vardi. Bu təkrarları aradan götürmek lazımdır. Redaktör borçdur ki, bu cür neşrlərde apartida redaktörün rəsmi haqqında "Redaktordan" başlığı altında oxucuları məlumatlaşdırınsın. M.Çəmenli "Redaktordan" adlı belədici yaxından bu ixtisar mesələsinə toxunaraq yazır: "Kitabın redaktəsi zamanı məməknən qədr müellifin dili və üslubuna toxunulmalıdır. Ancaq əsərlər bir kitabda toplanıldığı üçün təkrar göründən müəyyən cümlə və ifklər, hadisə və əhvalatlar ixtisar edilməlidir". Hələdə Huseynqulu Sarabskinin "Köhne Bakı" kitabı 1982-ci ilde 50000 tıraja işq üzü görür. Mustafa Çəmenli 1983-1985-ci illərdə "Yazıcı" nəşriyyatında Klassik ədəbiyyat və folklor redaksiyasının müdürü vəzifəsində çalışmışdır. Ele bu illərdə onun redaktörlüyü



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

İllə bir çox kitablar işq üzü görür. A. Abbas "Evlər köndələn yar...: povestlər və həkayələr" ("Yazıcı", 1983), A.Bakşanov "Seçilmiş əsərləri" ("Yazıcı", 1984) və s. Çox keçmiş Mustafa Çəmenli 1986-1988-ci illərdə "Yazıcı" nəşriyyatında "Nesr" şəbəsində böyük redaktor vəzifəsinə təyin edildi. Mustafa Çəmenli 1987-1988-ci illərdə bər əch xəhamiyətli kitabların redaktoru olmuşdur. Məsalən, T.Abbasov "Əltri bər gün: həkayələr" ("Yazıcı", 1987), Y.V.Çəmənzəməli "Qızıl bulağı. Qan içinde" ("Yazıcı", 1987) və s.

Ümumiyyətə, 1980-ci illərdə respublikamızda fealiyyət göstəren nəşriyyatlar arasında "Yazıcı" nəşriyyatı fənnda gəden nəşriyyatlarından biri idi. 1989-1990-ci illərdə Mustafa Çəmenli "Nesr" şəbəsindən müdürü vəzifəsində çalışıb. "Yazıcı" nəşriyyatında fealiyyəti 1991-ci ilde bitti və 1992-ci ilden 2006-ci ilə kimi "Gənclik" nəşriyyatında baş redaktor kimi semərəli fealiyyət göstəri. Mustafa Çəmenli hərəkət (2006-ildən) "Təhsil" nəşriyyatında "Bedil-ədəbiyyat" şəbəsində müdürü vəzifəsində çalışıb. Lakin onu da xüsusi qeyd etmək istəyəm ki, Azərbaycan kitabının bedil tərtibat işlərində de Mustafa Çəmenlinin xüsusi xidmətləri olub. Gələcək yazımızda məhz bu məsələlər deyəriləcək.

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub